

Mədəniyyət sülhün bərqərar olması üçün vacib komponentdir



Müharibə nəticəsində düşməndən təmizlədiyimiz ərazilərimizdə dövlətimiz tərəfindən başlatılan sürətli bərpa-quruculuq işləri dünyaya bir daha onu göstərdi ki, ermənilərdən fərqli olaraq Azərbaycan xalqı öz torpaqlarına yenidən həyatı qaytarmaq üçün onu qurub-yaratmağa, qısa müddətdə böyük işlər görməyə qadir yaradıcı və zəhmətkeş xalqdır. Üstəlik, qalib tərəf olmağımıza rəğmən regionda dayanıqlı sülhə və inkişafa nail olunması üçün Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən dəfələrlə Ermənistan rəhbərliyinə sülh çağırışlarının edilməsi, mehriban qonşuluq münasibətlərinin bərpa olunması istiqamətində addımların atılması məqsədilə irəli sürülən təşəbbüslər həm də bizim sülhsevər xalq olduğumuzu göstərdi.

Azərbaycanın növbəti belə təşəbbüsü – “Mədəniyyət naminə sülh” çağırışı artıq BMT-nin Sivilizasiyalar Alyansı və IESCO kimi

Azərbaycan sülhsevər dövlətdir. Bunu ölkəmizdə keçirilmiş mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar forumlar da təsdiq edir. Ekspertlərin fikrinə görə, mədəniyyət sülhün bərqərar olması üçün humanitar missiyaların tərkib hissəsidir.

beynəlxalq təşkilatların dəstəyini qazanıb. Postmünaqişə vəziyyətlərində mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi təşəbbüsünə digər təşkilatlar da maraq göstərirlər. Məlumdur ki, davamlı sülhün olduğu yerdə davamlı inkişaf olur, mədəniyyət də canlanır və inkişaf edir.

Azərbaycanın növbəti sülh çağırışına qoşulmaq və beynəlxalq platformada iştirak etmək, postmüharibə dövrünün realılıqları ilə barışmaq Ermənistanın düşdüyü böhrandan çıxması üçün növbəti imkandır. Bu imkandan istifadə düşmən ölkənin də gələcəyinə ciddi şəkildə təsir göstərə bilər.

Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülh də mədəniyyətin inkişafı üçün vacib şərtidir. Mədəniyyət Nazirliyi müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşısını birdəfəlik almaq məqsədilə “Mədəniyyət naminə sülh” qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” kampaniyasını elan etmişdir.

Mədəniyyət naziri Anar Kərimov çıxışlarından birində vurğulayıb ki, Azərbaycan otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış əraziləri 2020-ci ildə azad edilib və dini mənşəyinə görə heç bir ayrışikliq qoyulmadan bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin dövlətimiz tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz otuz ilə yaxın davam edən hərbi təcavüzə, ərazilərin işğalına, etnik təmizləməyə məruz qalıb. Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh çağırışlarını irəli sürür: “Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin edəcəyimizə inanıram”.

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Moratinos isə bildirib ki, “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsü zamanında irəli sürülmüş strateji layihədir.

“Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda səslənən fikirlər daha önəmlidir. Forumda bildirilib ki, Azərbaycana dayanıqlı sülh lazımdır. Artıq “Mədəniyyət naminə sülh” layihəsi ilə bağlı 5 illik fəaliyyət planı hazırlanıb.

Tərəfdaşlar Forumunda Mədəniyyət naziri deyib: “Dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir. Azərbaycan Bakı prosesində, bugünkü yeni sülh mədəniyyəti prosesində, eləcə də digər beynəlxalq arenalarda sülhü təbliğ edəcək. Hesab edirəm ki, “Mədəniyyət naminə sülh” təşəbbüsü artıq dəstək alıb. Əminəm ki, bizim bu konsepsiya gələcəkdə də lazımı səviyyədə tanınacaq və qəbul ediləcək. Beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanacağımıza ümid edirik. Sülhün təmin olunmasında və dialoqun qurulmasında bu təşəbbüs bizə dəstək göstəcək. Biz mədəni gücə, yumşaq gücə inanırıq. Sülh quruculuğu prosesində digər vacib elementlərin də sülh konsepsiyasında ehtiva olunacağına şübhəmiz yoxdur”.

İnanırıq ki, bu təşəbbüsə qoşulanların sayı ilbəil artacaq və xalqımızın dayanıqlı sülh şəraitində yaşaması üçün zəmin yaranacaqdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”